



İmadəddin Nəsimi 650

Ədəbiyyat və ədəbiyyat günü

46

Azerbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələ təşkil edən Nəsimi yaradıcılığı稀 diliçilik, xüsusilə Azərbaycan türkescisinin tarixi inkişafını öyrənmək baxımından müstəsnə əhəmiyyətə malikdir.

Nəsimi canlı xalq danışq dilindən bacarıqla istifadə etməklə yanaşı, klassik şeir dilində çox yazılmış bədii ifadələri də məhərətlə işlətmüşdür. Şair Azərbaycan şeirinin şəkli xüsusiyyətlərinin təkmilləşməsində çox mühüm rol oynamış, əruz vəzninin bəhrələrini Azərbaycan dilinin xüsusiyyətlərinə uyğunlaşdırmağa çalışmışdır. Onun altı əsr önce yazdığı qəzəllər, müləmmələr, müstəzad, mürəbbe və təribəndlər, rübələr, tuyuqlar poeziyamıza aydınlıq, şəfəq getirmiş, ana dilimizi və bədi sözümüzü yeni zirvələrə qaldırmışdır.

Bu zəngin əsr Azərbaycanla yanaşı, dünyanın bir sıra ölkələrinin kitabxanalarında - Britaniya Muzeyi Kitabxanası, Düşənbə Əlyazmalar Fondu, Tehran Milli Kitabxanası, Təbriz Milli Kitabxanası, İstanbul Topqapı Sarayı Muzeyi Kitabxanası və digər kitabxanalarnda mühafizə olunur.

Nəsiminin ana dilində yazdığı əsərlər Azərbaycan şeirinin inkişafına, o cümlədən Füzuli, Nəvai, Şeyxi, Niyazi və başqa böyük sənətkarları-

rın yaradıcılığına qüvvətli təsir göstərmişdir. Bundan başqa, Həbib, Kışvari, Həqiqi, Şah İsmayıll Xətai kimi şairlərin yaradıcılığında öz əksini tapan sufi-hürufi inam və düşüncələri də şairin olmaz ırsının təsiri ilə əlaqədardır.

Nəsiminin əsərləri ilk dəfə 1844, 1871 və 1880-ci illərdə İstanbulda nəşr edilmişdir. Azərbaycanda isə 1923-cü ildə "Maarif və mədəniyyət" jurnalının 1-ci nömrəsində şairin bir sırə qəzəlləri - "Ey

Şairin həyat və yaradıcılığı haqqında ədəbiyyatşunas alim, akademik Həmid Arası 1942-ci ildə "Fədakar şair İmadəddin Nəsimi" очеркini qələmə almışdır. O, həmçinin, M.Refili ilə birgə "Qədim ədəbiyyat" (1942, 1945), "İmadəddin Nəsimi" (1972) və Nəsiminin 600 illik yubileyi ərəfəsində nəşr olunan "Nəsimi" (Azərbaycan, rus, ingilis, fransız, alman, ərəb, fars dillərində, 1973) kitablarında şairin həyatının bəzi məqamlarına aydınlıq gətirmiş, Nəsimi

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin UNESCO-nun tədbirləri siyahısına daxil edilməsi ve 1973-cü ildə beynəlxalq məqyasda qeyd olunması onun ırsının dərindən öyrənilməsinə də təkan vermişdir. Yubiley münasibətilə şairin həm Azərbaycan, həm də başqa dillər tərcümə edilmiş kitabları, haqqında elmi tədqiqat əsərləri, bibliografiya (M.F.Axundzadə adına Milli Kitabxana tərəfindən) işq üzü

vin "Azərbaycan dilində latin qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamına (2004) əsasən, İmadəddin Nəsiminin əsərləri iki cilddə nəfis şəkildə çap olunaraq bütün kitabxanalarra hədiyyə edilmişdir. Nəsiminin əsərləri rus, ingilis, alman, fransız, türk, fars və başqa dillərdə işq üzü görmüşdür. Milli Kitabxananın fondunda Nəsiminin əlyazmaları, daşbasma üslubu ilə ərsəyə gəlmiş kitabları daxil, 300-dək çap nümunəsi var.

C.Cabarlı adına Respublikə Gənclər Kitabxanasında, F.Köçərli adına Respublikə Uşaq Kitabxanasında, eləcə də şəhər-rayon MKS-lərin mərkəzi kitabxanalarında və kitabxana filiallarında da oxucular Nəsiminin söz xəzinəsi, onun yaradıcılığı ilə bağlı kitabları əldə edə bilərlər. Bundan əlavə, şairin 650 illiyi ilə bağlı Azərbaycan Milli Kitabxanası tərəfindən respublikanın kütləvi və ixtisaslaşdırılmış kitabxanaları, mərkəzləşdirilmiş kitabxana sistemləri üçün, Respublikə Uşaq Kitabxanası tərəfindən isə yubiley münasibətilə mərkəzi kitabxanaların uşaq şöbələri üçün metodik vəsaitlər hazırlanaraq nəşr edilmişdir.

Yubiley münasibətilə AMEA-nın Ədəbiyyat İnstitutu tərəfindən "Böyük Azərbaycan şairi İmadəddin Nəsimi" monoqrafiyası hazırlanır. İnstitutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin bildirdiyinə görə, monoqrafiya ilə əzində nəşr olunacaq.



Nəsimi ırsı tədqiqat və nəşrlərdə

cənnətin xəndan gülü...", "Fırqətin dərdindən ey can...", "Dəryayı mühit cuşa gəldi...", "Məndə sıgar iki cahan..." və s. çap olunmuşdur. Görkəmli ədəbiyyatşunas alim, maarifçi Firdiun bəy Köçərlinin 1925-ci ildə "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabında şairin qəzəli də çap edilmişdir. 1926-ci ildə ədəbiyyatşunas alim Salman Mümtaz Nəsiminin qəzəlləri ni "Seçilmiş şeirlər" və "Şeirlər" adı ilə nəşr etdirmişdir.

Şeirin dil və poetik ifadə gözəlliklərindən söz açmışdır.

Şairin ana dilində divanının elmi-tənqidi mətnini ilk dəfə Azərbaycan alimlərindən professor Cahangir Qəhrəmanov nəşrə hazırlamışdır. O, Bakı, Leningrad (indiki Sankt-Peterburq) və İrəvan əlyazmalar fondlarında saxlanılan beş nüsxəni İstanbul və Bakı nəşrləri ilə tutuşduraraq şairin ana dilində əsərlərinin ilk elmi-tənqid mətnini 1973-cü ildə ərəb əlifbasi ilə çap etdirmişdir.

görmüşdür. Həmçinin Xalq yazıçısı İ.Hüseynovun "Məhsər" romanı, Xalq şairi R.Rzanın "Son gece" poeması, Xalq şairi Qabilin "Nəsimi" poeması və digər bəddi əsərlər Nəsiminin həyatına işq salmışdır.

Bu gün kitabxanalarımızda Nəsiminin əsərlərinin müxtəlif nəşrləri, həmçinin şairin həyat və yaradıcılığı haqqında müxtəlif kitablar, monoqrafiyalar var. Prezident İlham Əliye-